

MƏSUMƏ ƏSƏDZADƏ*

MEMARLIQ ABİDƏLƏRİNİN BƏRPASININ ÜSLUB MƏSƏLƏLƏRİ

Memarlıqda professional fəaliyyətin spesifik növü olaraq müstəqil bir sahə kimi formalasın bərpa cami iki yüz əlli ilə yaxın bir dövrü əhatə edir. XVIII əsrin ortalarından antik dövr və orta əsr abidələrinə artan maraq, "üslub" və "arxeoloji" bərpa nəzəriyələri müasir bərpanın prinsiplərinin formalasması sahəsində mühüm rol oynadı. Memarlıq abidələrinin bərpası üçün onların tədqiqatı memarların professional hazırlığının xarakteristikasını təyin edir. Bərpanın eskiz, işçi, uyğunlaşma layihələrində görüləcək bərpa işlərinin ardıcılığı, yerinə yetirilmə müddəti, bərpa işlərinin smeta dəyəri və s. əsaslandırılır. Bərpa layihəsi tam bir dəqiqliklə işlənsə belə, işlərin gedisi əsasında bir çox dəyişikliklərə məruz qalır. Abidənin son görünüşü layihədən köklü surətdə fərqlənir.

Açar sözlər: bərpa, prinsiplər, tədqiqat, layihə, eskiz, işçi, uyğunlaşma.

Memarlıq abidələri baş verən proseslərin izlərini özündə əks etdirən tarixi mədəni irlərin mühüm daşıyıcılarıdır. Abidələr tariximizin simvolu, mədəni irlərimizin ayrılmaz hissəsidir. Bu "daş salnamələr" uzaq keçmişimizin maddi göstəricisi olduğundan onları gələcək nəsillərə çatdırmaq çox mühüm əhəmiyyət kəsb edir.

Memarlıq abidələrinin bütün dövrlərdə qayğıya ehtiyacı olmuş, bəzi hallarda onların təmiri aparılmışdır. Bu ilk növbədə utilitar (praktiki-faydalı) tələbatdan irəli gəlmişdir. Lakin, çox vaxt köhnə tikililəri sadəcə olaraq dağdırıb yerində yenisini inşa etmişlər. Köhnə tikililərin hissələri yeni memarlıq əsərinin yaradılması üçün material kimi istifadə edilmişdir. İlk orta əsr ustaları antik dövrə aid binaların detallarından yeni kilsələrin tikintisində istifadə etmişlər. Sonrakı dövrlərdə qotik memarlıq ustaları roman üslubundakı tikililəri dəyişir, dövrün memarlıq xarakterinə uyğunlaşdırırlar. İntibah və barokko dövrünün memarları da əvvəlki əsrə mənsub tikililərə sərbəst yanaşır, dövrün memarlıq üslubuna uyğun dəyişirdilər (2, səh.8).

Antik dövrün memarlıq tikililərinə olan münasibətin kəskin dəyişməsi XVIII əsrədə baş verdi. Bu zamana kimi antik dövr tikililəri rəssam və memarlar tərəfindən öz fərdi-bədii məsələlərini həll etmək üçün istifadə olunurdu. Bundan belə qədim incəsənət və memarlıq əsərləri təkcə estetik və tədqiqat dəyərinə görə deyil, eyni zamanda tarixi dəyərə malik obyektlər kimi qarvanılmağa başlandı. 1738-ci ildə Vezuviy vulkanının külü altında qalmış antik Gerkulanum və sonralar Roma forumunun (şəhərin içtimai həyatının mərkəzləşdiyi meydan) qazıntılarına başlandı. Belə ki, ümumi maraq antik dövr abidələrinin taleyiñə cəlb edildi (1, səh.16).

Abidələrə olan marağın artması bərpa fəaliyyətinin genişlənməsinə səbəb oldu. Memarlıqda müstəqil bir sahə kimi formalasın bərpa iki yüz əlli ilə yaxın bir dövrü əhatə edir. Həmin dövrün əsas xüsusiyyətlərindən biri bərpa tədqiqatlarının yoxluğu və ya çox aşağı səviyyədə olması idi. XIX ərin sonlarına doğru bərpa olunan abidələrin tədqiqatları dərinləşməyə, bərpanın dəqiqliyinə tələbat artmaga başladı. Belə ki, 1890-ci illər üçün üslub restavrasiyanın izini özündə saxlayan, lakin dərin arxeoloji tədqiqatlara əsaslanan bərpa işləri genişləndi.

Üslub bərpası öz dövrünə xas prinsiplər sistemi, bədii formaların özəlliyi, ya da dövrün tutumunu əks etdirən simvollar sırasıdır. XIX ərin sonlarına yaxın üslub bərpasından ümumi narazılıq meydana çıxdı. Üslubla bərpa olunmuş abidənin yerində ona xarici cəhətdən bənzər, lakin mahiyyətə abidənin əsil memarlığından prinsipial şəkildə tamamilə fərqli olan tikili yaranırdı.

XX ərin ilk onilliklərində üslub bərpasından fərqli olaraq, bərpanın əsasını abidənin arxeoloji obyekti kimi naturada dəqiq və metodik şəkildə tədqiqi təşkil etməyə başladı. Memarlar

qədimdən qalma maddi-mədəniyyət abidələri əsasında qədim xalqların yaşayış və mədəniyyəti öyrənən elmın metodiki prinsiplərinə yiyələnərək professional tədqiqatçılara çevrilidilər. Bərpaya lazımlı olan məlumatların əldə etmək üçün kəhən formaların obyektdə araşdırılması, tarixi məlumatların toplanması və uyğun dövrün memarlığını tədqiqi aparıldı (2, sah.26).

I Dünya müharibəsindən sonra bir sıra Avropanın abidələri ciddi dağıntılarla məruz qaldı. II Dünya müharibəsinin gətirdiyi fəlakətlərin ölçüləri isə daha genişdi. Artıq söhbət ayrı - ayrı itirilmiş dəyərləri əsərlərdən deyil, milli mədəniyyətlərin izlərinin silinməsindən gedirdi. Həyat təkdilərə dağılmış şəhərlərin bərpasını tələb edirdi. Bundan əlavə sonrakı on ilinliklərdə abidələrin şəhərin aktiv həyatına qoşulması haqqındakı təsəvvürlər tamlıqla formalasdı. Bu isə müsəsir bərpə praktikasında vacib şart kimi qəbul edildi.

Yer üzündə abidələrsiz heç bir xalq, heç bir mədəniyyət yoxdur. Hər kəs üçün qədim Misis ehrəmları, Hindistanın məbədləri, Paris Notre-Damn kilsəsi, Qız qalası, Möminə Xatun türbəsi, Aya Sofya, Moskva Kremlini və s. abidələr çox dəyərlidir.

Azərbaycan arazisində abidələr ilə böyük bir muzey xatirladı. Amma, abidələrin əksəriyyəti dövrümüzə dağılmış halda gəlib çatmışdır. 1952-ci ildən "Xüsusi Elmi-Bərpa və İstehsalat Emaletxanası" fəaliyyətə başlamışdır. Emaletxana hal-hazırda "Azərbərpa" Elmi - Tədqiqat Layihə İstitutu adlanı və ona memarlıq doktoru professor C.Ə.Qiyasi rəhbərlik edir. Son illərdən tədqiqat və bərpa işləri geniş vüsat almış, Bakıda Şirvanshahlar sarayı ansamblı, Naxçıvanda Qarabağlar, Möminə Xatun, Yusif Küsev oğlu türbələri, Şəki xan sarayı, Bərdə-turbələri və bir sıra başqa abidələr bərpa edilmişdir.

Abidələrdə aparılan işlərin üç əsas növü vardır: təmir, konservasiya, bərpa. Abidədə bu və ya digər işlərin aparılması ilkin tədqiqatdan sonra mümkündür. Lakin, tədqiqat ilkin faza ilə bitiril, bütün mərhələdə davam edir.

Abidənin təmiri - adı inşaat əsərləri ilə onun qorunmasına təmin etməkdir. Təmirin gedidi əsasında abidə haqqında yeni lazımlı informasiya verən tapıntıların aşkarlanması mümkündür.

Konservasiyanın iki növü mövcuddur. Dağılmağa məruz qalan abidənin müvəqqəti qorunma tədbirləri: dayaqların, təlvər-örtüklerin qurulması və s. İkinci növ konservasiya tədbirlərinin abidələrin uzunmüddətli möhkəşləndirməsi: bünövrələrin və əsaslıların bərkidilməsi, deformasiyaların aradan götürülməsi, rütbətələr məbarizə tədbirləri, hörgünün duzlaşmadan təmizlənməsi, bioloji qoruma və s. (1, sah.84).

Bərpa - abidələrdə aparılan işlərin ən mürəkkəb və kompleks növüdür. Bərpa iki əməliyatlardan ibarətdir: ona təhrif edən yeni elementlərin aradan götürülməsilə abidənin açılması və itmiş elementlərin bərpası.

Abidənin açılması - aşkarlanacaq özəl elementlərlə müqayisədə aradan götürürləsi elementlərin bədii və tarixi cəhətdən çox az maraq doğurduğu hallarda mümkündür. Əgər abidənin açılması onun dayanıqlığına xələd götürərsə bu işlərin aparılması qeyri mümkündür.

Bərpa əlavələrinin həyata keçirilməsi və itmiş elementlərin bərpası - keçmişdəki inşaat texnologiyasının bilməkdən və yeni hissələri əlavə edərkən bu texnologiyani tətbiq etməkdən ibarətdir (1, sah.85,88).

Tam bərpa fragmentar bərpadan abidənin ilkin vəziyyətinə bütün tamlıqlıyla mütləq dönməsini qarşıya əsas məqsəd qoyması ilə sərfənlərin. Abidənin ilkin görünüşünün özünə qaytarılması və ya şəhərsalma kompleksinin tələblərinə uyğun olduğu zaman onun tam bərpası qanunauyğun sayılır.

Memarlıq abidələrinin bərpası cəxərəfli kompleks tədqiqatlara əsaslanmalıdır. Tədqiqat programı abidə ilə memarlıq tanışlığı və mühəndis-texniki axtarışları üzrə silsilə işləri özündə birləşdirməlidir. Mühəndis-texniki tədqiqatın məqsədi-abidənin dağılmışının səbəb faktorlarını ayndı etmək, konstruktiv və dekorativ elementlərin uzunmüddətli qorunması üçün texniki

tədbirləri təmin etməkdir. Lakin, ümumi koordinasiya rolü abidənin qarşısında duran məsələlərinə yaxşı bilən bərpaçı-memara məxsusdur (2, sah.82).

Bərpa zamanı aparılan kompleks tədqiqatlar üçün tarixi-bibliograflı və tarixi-arxiv məlumatların toplanması çox önemlidir. Abidələrin haqqında tarixi məlumatlar eyni zamanda konstruktiv-tekniki məsələlərin həlli zamanı da faydalı ola bilər.

Abidənin fiksasiyası bərpa hazırlıq prosesində böyük sol oynayır. Tədqiqat aparıldığı anda fiksasiya abidənin mövcud vəziyyəti haqqda ətraflı təsəvvür yaratmalıdır. Bərpa hömisi abidəyə dəyişiklik götür, onun tarix boyu formalılmış siması hömisişlik itirilir. Sonradan yalnız fiksasiyanın göstəriciləri avvalələr abidənin nə şəkildə olduğunu, hansı dəyişikliklərə məruz qaldığı haqqda mübahimə yürütməyə imkan verir.

Memarlıq tikiliyi inşa olunduğu dövrdən başlayaraq mədəni qatla əhatə olunur. Bu qat bəşiriyətin materiallaşmış keçmişidir. O, binanın tətbiqini və dağılməsi nəticəsində yaranan zibindən, atlan qida, istehsalat, möşəjt və s. ibarətdir. Bu təbaqədən həm qədim dekorlu hörgü hissələrinin bütün blokları, oymaşın kiçik hissələri, müxtəlif tipli kərpic, kırımlı, binanın metal hissələrinin qalıqları aşkar edilir.

Bərpanın təlabatından asılı olaraq açılmaların üç tipi fərqlidir: tranşeyalar, surflar və qazıntılar. Tranşeyaların arxeoloji köşfüyyat məqsədilə istifadə edilir. Mədəni təbaqə tə materialı 1,5 - 2 m enində ələ qazılır. Qədim tikili aşkarlanarsa tranşeyanın sahisi lazımı ölçülərə malik qazıntıya əvvələnləndirilir.

Şurf adı altında ölçüsü 1 m-dən, 4x4 m-ə qədər olan kiçik düzbucaq şəkilli qazma nəzərdə tutulur. Mühəndis - texniki məsələlərin həlli zamanı surflardan istifadə edilir.

Abidələrin əsas arxeoloji tədqiqat vasitəsi - qazıntıdır, yəni materialı qədər lay-lay qazılmış sahlin düzbucaqlı sahəsidir. Qazıntılar al vətəsi ilə aparılır. Toplantular seçilir, qeydə alınır, şəkli çəkilir.

Natur tədqiqatın əsas forması olan zondaj lokal, məhdud bir aqışlıdır. Zondajların köməyi ilə hörgünün materialı, müxtəlif dövrlər adı hissələrin tikilişlərinin varlığı və yeri, hömçinən sonrakı tikililərdə istifadə olunmuş hissələrinin detalları aşkar edilir.

Zondajlar istifadəsindən sonra və abidənin strukturuna yeridilmədən dərəcəsindən asılı olaraq bir neçə növə ayrılır. Boyalı qatların zondajı daxili və xarici divar səthlərinin bəzəyi, rəngi, fakturası haqqında məlumat toplamaq üçün aparılır. Boyalı qatların zondajı çox inca işdir və çox zaman rangkarlıq üzrə bərpaçaların işə cəlb olunmasını tələb edir.

Suvəq qatının təmizlənməsilə aparılan zondajlar əsasən hörgünün xarakteri və yenidən-qurmaların izlərinin üzə çıxarılması üçün aparılır. Suvəq çıxarılması açırımları, taxçaları, suvanmış novları üzə çıxarmağa imkan verir. Bundan əlavə, vaxtilə divar səthindəki irali çıxmış simiq elementlərin izləri aşkarlanır, o cümlədən: karnızlar, konsollar, qapı və pəncərə haşiyələri və s.

Hörgünün sökülməsilə aparılan zondajlar abidəyə dəha çox mexaniki zədə yetirir. Bu halda açılmış səthlərdə qiyməti informasiya verən ən cəzai qalıqları seçmək tələb olunur (1, sah.146,147).

Abidədə aparılan bütün zondajlar mütləq fiksasiya edilməlidir. Adəton fiksasiya söz təsvirindən, əllə çəkilmış rəsmiyyətdən, ölçməldən və fotoskilərdən ibarət olur.

Memarlıq abidəsinin bərpa layihəsi yeni tikiliyərin layihələndirilməsindən çox fərqlənir. Bərpa layihəsinin əsasını azad yarıadicilik aktı deyil, tədqiqat təskil edir. Bu layihələndirməyə elmi layihə, bərpaçı-memara isə bərpanın elmi rəhbəri kimi baxılır. Bərpa layihəsi elmi tədqiqat, qrafik və smeta sənədləşməsinin kompleksindən ibarətdir.

Layihə sənədləşməsinin tərtibi aşağıdakı ardıcılıqla aparılır:

1. İlkin sənədləşmənin və bərpa tapşırığının tərtibi;

2. Bərpanın eskiz layihəsi;
3. İşçi çertyojlara malik bərpa layihəsi;
4. İkiin sənədləşməyə daxil olmalıdır;
5. Memarlıq abidəsi haqqında əsas məlumatları şəhər edən qısa tarixi arayış;
6. Abidənin texniki vəziyyətinin protokolləşmiş şəhəri;
7. Görüləcək işlərin yerinə yetirilməsinin təxmini müddəti;
8. Bərpa işlərinin təxminini smeta döyəri.

Bərpanın eskiz layihəsinə aşağıdakı sənədlər daxildir:

1. Ölçmə çertyojları;
2. Bərpa layihəsinin çertyojları;
3. İzahat yazısı;
4. Smeta - maliyə sənədləri;
5. Sahənin baş planı;
6. Mərtəbələrin planı;
7. Əsas kəsiklər;
9. Bütün fasadlar;
10. Abidənin detalları, fragmentləri.

Bərpanın işçi layihəsinin tərkibi aşağıdakılardan ibarətdir:

1. Layihənin qrafik hissəsi;
2. İzahat yazısı;
3. Əlavə ölçmə çertyojları;
4. İsitmə, ventilyasiya, su, kanalizasiya, işıqlandırma layihələri;
5. Smeta - maliyə sənədləşməsi (1, səh. 176, 177).
6. Abidənin bərpasında strukturun müasir tələbata uyğunlaşmasına üstünlük verilir.

ƏDƏBİYYAT

1. Z.Məmmədova. Memarlıq abidələrinin bərpasının əsasları. Çəşioğlu - 2004.
2. C. S. Podbipol'skiy, G. B. Bezzonov, L. A. Beliye, T. M. Patnikova, Restabraciya pamyatnikov arkhitektury. Moscow - 1988.
3. R. M. Həsənov, N. C. İbadullayeva, Dizayn terminlərinin izahlı lüğəti. Bakı - 2005.

*AMEA Naxçıvan Bölümü

AMEA Naxçıvan Bölümünün doktorantı
esedzademesume93@gmail.com

Masuma Asadzade

THE STYLISTIC CHARACTERISTICS OF THE RESTORATION OF ARCHITECTURAL MONUMENTS

Restoration, which is a specific type of professional activity in the field of architecture as an independent area covers only about two hundred fifty years. The growing interest in ancient and medieval monuments from the mid-18th century, the restoration theory of "style" and "archeology" played an important role in the formation of the principles

of modern reproduction. The researches for the restoration of architectural monuments determine the characteristics of architects' professional training. The sketch, the employee, the sequence of restoration work to be done in the projects, the cost of restoration works, the duration of execution of restoration and so on are substantiated. Although the project is fully operational, it is subject to a number of changes in the course of work. Sketch, employee, sequence of restoration work to be performed in the project, duration of execution, estimated cost of recovery works, it is subject to the final look of the monument is fundamentally differs from the project.

Keywords: restoration, principles, research, project, sketch, employee, adaptation.

Масумә Асадзадә

ОСОБЕННОСТИ СТИЛЯ РЕСТАВРАЦИИ АРХИТЕКТУРНЫХ ПАМЯТНИКОВ

В статье обосновывается мысль, что реставрация, сформированная в самостоятельную область специфического вида профессиональной деятельности в архитектуре, охватывает период около 250 лет. Начиная с середины XVIII века, повышенный интерес к памятникам античного периода и средних веков, «стилистические» и «археологические» теории реставрации сыграли важную роль в формировании принципов современной реставрации. Исследование архитектурных памятников с целью их реставрации определяет характеристику профессиональной подготовки зодчих. В проектах соответственно обосновывается эскизы реставрации, рабочий состав, последовательность выполняемых работ, сроки их выполнения, сметная стоимость реставрационных работ и др. Если даже проект реставрации будет разработаться крайне точно, в ходе работ они подвергаются ряду изменений, последняя видимость памятника основательно отличается от проекта.

Ключевые слова: реставрация, принципы, исследование, проект: эскиз, рабочий, соответствие.

(AMEA-nın müxbir üzvü Cəfər Qiyası tərəfindən təqdim olunmuşdur)

Daxilolma: İlkin variant 01.04.2019
Son variant 24.06.2019